

Şirməmməd Hüseynovun publisistikası haqqında bir neçə söz



Ramiz Orsər

(əvvəli ötən saylarımdızda)

O dövrə milli məsələ Rusyanın və Rusiyada yaşayış xalqların həyatında ən ağır, ən çətin və müşkül məsələlərdən biri idi. Tarix döndə-dən sübüt etmişdir ki, istismarçı siniflərin ağalığına əsaslanan dövlət quruluşu bu məsələni doğru həll edə bilməmiş, öz ictimai və milli zülm siyaseti ilə onu daha da kəskinləşdirmişdir. Çarizm milli məsələdə həysiz, alçaq təzyiqlər, fitnə-fəsad, qırğınlar yolu tutmuşdu.

C.Cabbarlının hələ o vaxt qələmə aldığı "1905-ci ildə" (1931) əsərində erməni Allahverdi Əsriyanla Qarabağlı azərbaycanlı İmamaverdinin görüş sehnəsində "Atan kazaklardır!" nida cümləsini işlətməsi təsadüfi deyildi. Bu, real təhlükənin mənbəyinin dəqiq ünvanı idi. Kazakların və onların törəmelərinin atdığı gülələrin səsi 1990-ci ilin yanvarında Bakıda, daha sonra Qarabağda, Xocalıda və Şuşada da eşidildi. Hətta ermənilər indi də kazakların atıldığı gülə səslərinə vurğunluqla hərb və ya süh dilemməsi qarşısında başlarından yekə, utanib qızarmadan həysiz-həysiz, lovğa-lovğa danışırlar. Bir məsələ var deyərlər: "Ağilsız köpəklər həmişə ulduza hürər".

Hələ o vaxt Lenin özü çar Rusyasını "xalqlar həbsxanası" adlandırmışdı. Ancaq onun qurduğu hökumət də Leninin bu "kəlamını" yarıq edərək öz yaxasından asdı. Əlbəttə, bütün mütərəqqi ziyalılar kimi, vətənpərvər-xalq, milletsevərlər kimi Ş.Hüseynov da milli məsələyə biganə və soyuq baxa bilməzdi. O, çarizmin milli ayrı-seçkililik və üstünlük siyasetini nifrətlə damğalayıb, həmişə milli zemində tonqallar qaladığını və zaman-zaman onu körükliyini bir çox publisist yazılarının yaddaşına köçürür.

Ş.Hüseynov milli məsələdən "erməni məsəlesi"ndən danişarkən heç bir məhdudluğa yol vermir, eksine, əsil humanist mövqedən bu məsələlərə yanaşır, xalqlar arasında bərabərlik, əmin-amanlıq və qarşılıqlı hörmət ideyəsini təbliğ edir. Elə bu nöqtəyi-nəzərdən də tarixi həqiqətlərə üz tutur.

Publisist-tədqiqatçı alim "Unudub-uduzuruq!" rubrikası

altında çap etdirdiyi "100 il bundan əvvəl olmuşlar və bəzi düşüncələr" məqaləsində yazar: "Bizim üçün I rus inqilabı dövrü tariximizin həm də milli oyanış dövrü kimi səciyyələnir. Tarixdən məlumdur ki, bu oyanış ağrılı-acılı keçmişdir. Bu oyanışdan təkcə daxili mühafizəkarlar deyil, ən çox qorxuya düşən qatı erməni millətçiləri-daşnaklar id. Onlar əsrin əvvəllerindən başlayaraq, (XX əsrin-R.O) əsas diqqətlərini Osmanlı Türkiyəsindən zəif düşməkdə olan Rusyanın Qafqaz bölgəsinə, xüsusilə Azərbaycana, azərbaycanlılar qarşı yönəltmişdilər. "Böyük Ermənistən" xülyasına məhz buradan başlamaq və bu mənfur planın həyata keçirilməsi işinə Rusyanı və rusları da cəlb etməyi qarşılara məqsəd qoymuşlar. Ermənilərin istifadə etmək istədikləri rus şovnislərinin türk-müsəlman düşmənciliyi min illər davam etmiş xristian-islam qarşısundur. Şüurlarda həkk olunmuş hər iki hissən ermənilər istifadə etməyə də başlamış, xristian dünyasına "erməni məsəlesi" adlı qondarma bir problem xofu qəbul etdirməyə girişmişdilər."

Bütün ağrı və acımızla etiraf etməliyik ki, bir ovuc olmalarına baxmayaraq, yalan və riya karlıqlarının, hiyləger və məkrili ardıcıl planlarının, "məzələm xalq" imicinə girərək həysiz böhtanlarının işığında buna nail olmuş, rus, fransız və ingilis himayədarlarının ürəklərinə yol təpə bilmişlər. Onların geniş miqyaslı və davamlı təbliğat kampaniyasına rəvac vermələri zaman-zaman öz bəhrəsini vermiş, onlar Qafqazda Azərbaycan torpaqları hesabına olmayan dövlətlərini yarada bilmışlər. Dişləri qana bulanşan erməni-daşnaklar XX əsrin əvvəllerində olduğu kimi, XX əsrin sonunda da Azərbaycana qarşı ərazi iddialarında bulunmuş, ikiyüzlü himayədarlarının xeyir-duası və hər cür dəstəyi ilə yüz minlərlə günahsız azərbaycanlıları qətlə yetirmiş, əsir götürmüş (hələ də minlərlə əsirin acı taleyinə dünya evi dağılmış göz yumur, qulaqlarını tutur, ikibaşlı siyasetləri ilə meydangirlık edir, ara sulayırlar.), Xocalı soyqırımı tövətmiş. Azərbaycanın əzeli və əbədi torpaqları olan Dağılıq Qarabağı və ona bitişik olan yeddi rayonu- Laçın (17 may 1992), Kəlbəcər (2 aprel 1993), Ağdam (23 iyul 1993), Cəbrayıllı (23 avqust 1993), Füzuli (23 avqust 1993), Qubadlı (31 avqust 1993) və Zəngilan (29 oktyabr) rayonlarını dünyının gözü qarşısında işğal altında saxlayır. Düz otuz ildir ki, ona "gözün üstdə qasın var!" deyən də yoxdur. Ancaq ATƏ-

Tin Minsk üçlüsünün Qafqaza-Azərbaycana, İrəvana və Xankəndinə 25 illik "turist səfərləri" və yemək-içmək məclisləri davam edir.

Əfsuslar ki, həyasız və riyakar erməni təbliğat maşını XX əsrin əvvəllerində olduğu kimi, indi də böyük xristian dövlətlərinin və əzəli havadarlarının mətbuat və digər təbliğat kampanyalarının kodlarını yaxşıbilir, sistemli və müntəzəm onlardan yararlanırlar.

Təbiidir ki, Şirməmməd Hüseynov kimi erudisiyalı, dün-yagörlü, geniş fikirli, həqiqi qeyrət sahibi olan vətəndaş ürkli bir publisist tədqiqatçı

məni (yaşayış yerindən-yaşa-dığı ölkədən asılı olmayıaraq) hər il "millət vergisi" deyilən bir vergini verməyə məcbur edilir. Tam bir esrdən çıxdır ki, erməni millətçilərinin ən şovonist təbəqəsi olan daşnak-sütyun partiyası dönyanın hər bucağında yaşayan ermənilərini "böyük ermənistən" uğrunda səlib yürüşünə səsləyir. Özü də dönyanın gözü qarşısında. Ötən esrdə tarixə az-çox bələd olanlar bilirdilər: keçən müddət ərzində ermənilər Qafqazda, Türkiyədə və İran torpaqlarında nə oyunlardan çıxdılar. Ancaq lal və kor dünuya erməni həysizliğinə qırkı-

stilaçlarının, bilaxasse "Daşnaksütyn" firqəsinin doğuşuna qədər Qafqaz adlı ölkədə sülh və dostluq hökm süründü. Bu ölkədə, sonradan türklerle ermənilər arasında baş verən qanlı qırğınlardan kölgəsini belə xatırlayan yoxdu. Ermənilər, türkər və gürcülər yüz illərce bir arada yaşadılar və bu müdət içərisində qanlı bir olay şəklində milliyət ədavəti görülməmişdir... Daşnaklar gəldilər və müstəqil Ermənistən üçün sırf ermənilərlə məskun bir ərazi yaratmaq istədilər Pədərşahi Qafqaz kəndlərinə milli ədavət və nifrət hissələr doldu. Ermənilərin silah oynamalarına türkər də eyni surətə qəsiliq verdilər". (Qaribi, Krasnaya kniga, səh.49, Tiflis, 1921)

Yenə də 1918-ci ildə erməni kilsəsinin və "Daşnaksütyn" partiyasının fitvası və xeyir-duası ilə erməni cəlladları amansız qırğınlar töretdilər. Yenə orada oxuyuruq: "1918-ci il martın 30-31-i və aprelin 1-də gecəli-gündəzlü qırğında 10.000-dən artıq azərbaycanlı öldürüldü. Azərbaycanlılara məxsus olan dükənlər, mağazalar qarət edildi, evlərə ataəş açıldı. Türk qadınları saç-saça bağlanaraq, çilpaq geddirildikdən sonra caniyana şəkildə təcavüzər, öldürülmələr və daha başqa cinayətlər... məruz qaldılar.

Təcavüzlər bununla da bitmədi. Erməni və aqvardiyaçı birləşmələr birləşərək Şamaxı, Salyan, Kürdəmir, Quba və Lənkərana eyni şəkildə hücum etdilər".

Bəli, elbəttə, erməni təcavüzü bununla da bitmədi. 1918-ci ildən 1947-1948-ci illərə yol gəldi, azərbaycanlıların İrəvan torpaqlarından deportasiyasına köhnə ittifaq səviyyəsində nail oldular.

Belə ki, 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin imzası ilə "Azərbaycanlı kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistən SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərar qəbul olunmuş və amansızlıqla icra olunmuşdur.

Yenə təcavüz sonuclanmadı, həysiz niyyətlər Qazax rayonunun torpaqlarına uzandı, yeni ərazi iddiaları Qarabağ düzünü çözülmür ki, çözülmür.

Yuxarıda da dediyimiz ki- mi Ş.Hüseynov publisistikasının ən ağır yeri Qarabağ dərdidir, "erməni məsəlesi"dir. Tarixin isə "erməni məsəlesi" ilə bağlı açıqlanmayan diaqnozu: "erməni xəstəliyi-erməni azarı"dır.

(ardı gələn sayımızda)



alim bütövlükdə türk xalqlarının, eyni zamanda mənsub olduğu və zaman-zaman təklenidiyi xalqının ağır dərdlərini və ehtiyaclarını mümkün qədər bütünlük, geniş ölçüdə tədqiqata və təhlilə cəlb etməyə, qələmə almaya bilmezdi. Onun "erməni məsəlesi" mövzusundaki publisistik yazıları öz tematik genişliyi ilə, ədəbi mənbələrdən, xüsusilə mətbuat səhifələrindən getirdiyi misallarla oxucunun ürək tellərini (elbəttə ürəyi olanların) titrədə bilir, ağlın və yaddaşın "sokunu sıxıb çıxarıır".

Ş.Hüseynovun publisistik yazılarında gəldiyi başlıca qənaət belədir ki, torpaq xalqın namusu, qeyrətidir. Gərək hər bir kəs öz namusuna və qeyrətinə yiye dursun. Tarixi təcrübə də göstərir ki, kim başqasının torpağına göz dikirsə, müxtəlif hiylə və bəhanelərlə ona yiylənmək sevdasına düşürsə çox böyük cinayət və xətaya yol verir. Tarix özü onu cəzalandırır. Ancaq əsrlerdir ki, erməni-daşnaklar əvvəl "Ermənistən", sonra "dənizdən-dənizə böyük Ermənistən" yaratmaq xülyalarından el çəkmirlər. Bu istəkləri bir mərəz olub onların milli xəstəliyinə چevrilib. Bu xəstəliyin beşiyi başında da erməni kilsəsi dayanır, bu mərəzi "sağaltmaq" üçün maddi və mənəvi hazırlıq işlərinə rəvac verir. Yüz illərdi ki, 25 yaşına çatmış hər bir er-

zi ("stop!") işıq yandırmaq əvəzinə, diğələrə-haylara havadar da çıxdılar. Erməni yalanı, erməni həysizliyi və ziyankarlığı, hətta vəhşi qəddarlığı ayaq tutub yeriyir də.

Bəli, erməni tarixçiləri son əsr boyunca ermənilərin olmayan tarixlərini quraşdırıb saxta tarix yazıb ortaya qoydular. Dırnaq içinde onlara "əhsən!" Daşnaksütuncular isə olmayan erməni dövlətini yaratdılar və onu qədim dövlətçilik ənənləri olan dövlət, xalqını isə oborgen xalq, dünya svilizasiyasının "teməldəşərli" kimi dünyaya sırimaqdadırlar. Olmuşlara ötəri, gözəcə nəzər salıqda havadarlarının və onlara "əmzik" uzadanların döşlərini də erməni xəyanətinin ağızında görürsən. İstər daşnak-sütunculara, istərsə də "əmzlik döş" verənlərə təecüb qarşıq dırnaq içerisinde "səd əhsən!" deməkdən özünü saxlaya bilmirsən. Buna ağlında gücü çatır, bu məqamda zorun gücü gərəkdir.

Ş.Hüseynov "Dərd həmin dərddir..." (həysiz böhtanlar və tarixi həqiqət) adlı məqaləsində erməni həysizliyini, 1890-ci ildə yaradılmış "Daşnaksütyn" ("İttifaq") partiyasının həysizliyinin və qəddarlığının gürcü mənbələrində də əks olunduğunu göstərərək yazar: "Gürcü sosialistlərindən Qaribi bu barədə "Qızıl kitab" əsərində belə yazır: "Erməni